

# 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni iliniz mübarək!



İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan-İrəvan mahali, Göyçə mahali, Zəngibasar mahali tarixi Azərbaycan torpağıdır.

Heydər ƏLİYEV

Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpağında yaranıb. Zəngəzur, Göyçə mahali, İrəvan bizim doğma torpaqlarımızdır. Biz qayıdacaqız.

İlham ƏLİYEV


BİR PARÇA DAŞ VƏTƏNDİR!

Mahirə NAĞIQIZI

# YURDUN SƏSİ

No 03

Dekabr 2024-cü il



## Ulu Öndər Heydər Əliyevin anım günü

Azərbaycanın çağdaş tarixində silinməz iz qoymuş Ulu Öndər Heydər Əliyev dahi şəxsiyyətlərdən biridir. Müstəqilliyimizin möhkəmləndirilməsi, milli şürurun inkişafı, iqtisadiyyatın tərəqqisi və ordu quruculuğu Ulu Öndərin hakimiyyətdə olduğu dövrün əsas nəiliyyətləridir. Əton əsrin 90-ci illərinin əvvəllerində xalqın tələbi ilə yenidən hakimiyətə qaydan Ümummilli Lider tərəfindən dövlətçiliyin əsasları qoyuldu və genişmiqyaslı islahatlara start verildi. Ulu Öndər Heydər Əliyevin Azərbaycana bəxş etdiklərini tarix boyunca ondan əvvəl heç kim bacarmayıb.

Xalqımız Dahi Şəxsiyyətin xilaskarlıq və quruculuq missiyasını unutmur və heç vaxt unutmayıacaq. İyirminci əsrin 90-ci illərində çox çətin dönməm yaşamış Azərbaycan xalqı qurtuluşuna, bugünkü tərəqqisinə görə özünü Heydər Əliyev borclu hesab edir. Hər il dekabrın 12-də və mayın 10-da Fəxri xiyabanda yaşanan izdiham Ulu Öndərin xatirəsinə böyük hörmətin əlamətidir. Xalqımız Heydər Əliyevin azərbaycanlıq ideologiyasına sadıqdır.

Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, Azərbaycanı bütünə görmək idi.

Dahi şəxsiyyətin bu arzusunu və vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyev reallığa çevirdi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi hərbi-siyasi yolla bərpa olundu. İndi üçəngli Dövlət Bayraqımız bütöv Azərbaycanın hər bir guşesində qururla dalgalanır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minələrdən təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.

Görkəmlı dövlət xadimi Heydər Əliyev cismən aramızda olmasa da, onun parlaq idəyaları Azərbaycanın inkişaf yolumu işçiləndirir. Ulu Öndərin müəyyənləşdirici inkişaf yolu əzmlə davam etdirilir və ölkəmizi inamlı irəli aparır. Bu gün vətənimizin milli maraqlarını qətiyyətlə müdafiə edən Prezident İlham Əliyev əzaqərən və titanik fəaliyyəti ilə Azərbaycanı dünya miqyasında, o cümlədən Türk dünyasında və bölgədə qüdrətli dövlətə, söz və nüfuz sahibina, etibarlı tərəfdəşə çevirir.

Əminliklə söyləmek olar ki, Azərbaycan var olduqca Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayacaq və daha da inkişaf etdiriləcək.

AZƏRTAC

## Milli Məclisdə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmə keçirilib

Dekabrın 2-də parlamentdə Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Orqunun təşkilatçılığı ilə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmə keçirilib.

Dinləmədə Milli Məclisin deputatları, Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Baş prokurorluğun, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, AMEA-nın, Auditorlar Palatasının, Sosial Tədqiqatlar Mərkəzinin nümayəndələri, Qərbi Azərbaycan İcmasının üzvləri, ziyalılar, hüquqsüñəslər, təriixçilər, sahə mütəxəssisləri, media orqanlarının rəhbərləri, təhsil ocaqlarının, dövlət qurumlarının, vətəndaş cəmiyyətinə təmsilcili və ekspertlər iştirak ediblər.

(Davamı səh.2-də)



CƏNAB PREZİDENT,  
DOĞUM  
GÜNÜNZ  
mübarək!

24 dekabr 24 dekabr 24 dekabr

## 24 dekabr Prezident İlham Əliyevin doğum günüdür

İlham Əliyev 1961-ci il 24 dekabr tarixində Bakıda anadan olub.

O, ilk tohsilini Bakıda alıb, 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. Daha sonra isə həmin institutun aspiranturasına daxil olub, 1985-ci ildə oranı bitirib.

İlham Əliyev 1994-2003-cü illərdə SOCAR-in vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb. 1995-ci və 2000-ci illərdə o, Milli Məclise üzv seçilib, 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ildə Baş Nazir vəzifəsinə tövkin edilib.

15 oktyabr 2003-cü ildə İlham Əliyev xalq tərəfindən Azərbaycan Respublikası-

nın Prezidenti seçilmişdir. O, 2008, 2013, 2018 və 2024-cü illərdə keçirilən seçkilərdə yenidən qələbə qazanmışdır.

Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində Azərbaycanın hərbi, iqtisadi və siyasi gücü mühüm dərəcədə artmışdır. Nəticədə, 2020-ci ildə Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı cəmi 44 gün ərzində erməni işğalından azad etmişdir.

Möhtərem cənab Prezident, Müzəffər Ali Baş Komandan, Sizi doğum gününüz münasibətilə təbrik edir, ölkəmizin tərəqqiqisi, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, xalqımızın rifahı naminə gərgin və məhsuldalar fəaliyyətinizdə uğurlar arzulayırıq.

## “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılara

Hörmətli konfrans iştirakçıları!

Sizi Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda Bakı şəhərində təşkil etdiyi II beynəlxalq konfransda salamlayıram.

Hazırda dünyada 120 milyondan çox insan məcburi köçürülmə problemi ilə qarşılaşmışdır və beynəlxalq ictimaiyyətin birgə səyləri olmadan bu problemin effektiv həlli mümkünəsdür.

Azərbaycan xalqı da ötən əsrin əvvəllerindən başlayaraq köçkünlük problemi ilə üzləşmişdir. Qərbi Azərbaycanda – indiki Ermənistanda ərazisində yaşayan azə-

baycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılmışlar. 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə daha dəhşətli xarakter almış köçürmələr nəticəsində yüz minlərlə azərbaycanlı dədə-baba yurdunu tərk edərək Azərbaycana sığınmışdır. Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamış və Ermənistən monoetnik dövlətə çevrilmişdir.

Ermənistən Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır.

(Davamı səh.2-də)

# “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına

(Əvvəli səh. I-də)

Ermənistan Qərbi Azərbaycanda xalqımızın min iller ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağımış, UNESCO tərəfindən ümuməşəri mədəni deyər kimi tanınan Azərbaycan aşiq sənətinə ciddi zərər vurmüşdür.

Bu tarixi-mədəni abidələr arasında yalnız Azərbaycan memarlığının və İslam mədəniyyətinin parlaq nümunələrindən biri olan Goy Məscid salamat qalmışdır. Lakin Ermənistan Goy Məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Regionun tarixini və mədəni mənzərəsini tehrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addimlar dözümsüzlük və irqçılıkdən başqa bir şey deyildir.

Ermənistan bununla da kifayətlənməmiş, Azərbaycana qarşı hərbi təcavüzə əl ataraq onun ərazilərini işgal etmiş, etnik təmizləmə tərətmış, şəhər və kəndləri dağımış, talan etmiş, torpaqlarımızı saysız-hesabsız minalarla çırkləndirmişdir.

Azərbaycan xalqı heç vaxt bu ədalətsizliklə barişmamış, haqq səsini dünyaya çatdırmağa çalışmışdır. 2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə biten Vətən müharibəsi Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdularına qayıdışına imkan yaradı. Azərbaycanın bu ədalətli savaşçı beynəlxalq hüququn alılıyinin təntənəsi və global miqyasda məcburi köçürülmə proble-



minin həllinə verilmiş böyük bir töhfədir. İşgaldən azad edilmiş ərazilərdə hazırda “Böyük Qayıdışa dair Dövlət Programı” uğurla icra edilir.

Təəssüf ki, Ermənistan cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifrət hissi, mifik “böyük Ermənistan” xülyası, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu əlkənin sürətlə silahlanması iki əlkə arasında dayanıqlı sülhün əldə olunmasını engelleyir.

Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyüne təhdid kimi təqdim etməyə çalışır. Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin

salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətələ öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qəlema verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir.

Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırıb, lakin qarşı tərəf bundan imtina etmişdir. Ermənistan İcma ilə danışqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addimlar atmalıdır. Bundan əlavə, Ermənistan xal-

qımıza məxsus tarixi-mədəni irlərə dağıdlıması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının sefərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir.

Qərbi Azərbaycan İcması üzvlərinin doğma torpaqlara qayıdış hüququnu təmin etmək məqsədilə beynəlxalq hüquqa uyğun dinc təşəbbüslerinin beynəlxalq ictimaiyyət tərəfindən dəsteklənməsi olduqca əhəmiyyətlidir. Uğurla həyata keçirilən Qayıdış Konsepsiyasına əsaslanan bu təşəbbüsler Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsinə böyük töhfələr verəcəkdir.

Müxtəlif vaxtlarda dədə-baba torpaqlarından zorla köçürülmüş, hazırda Azərbaycanda və dünyadan bir sıra əlkələrində məskunlaşmış minlərlə Qərbi Azərbaycan əsilli şəxslərin hüquqlarının müdafiəsinə həsr edilmiş konfransın işinə ugurlar arzulayıram. Əminəm ki, Azərbaycan xalqının zaman-zaman məruz qaldığı deportasiyalar baredə həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırın bu beynəlxalq konfrans yaxın gələcəkdə qayıdış hüququ və dünyada köçkünlük problemi ilə bağlı fikir mübadiləsi aparılacaq önəmlı beynəlxalq dialoq platformasına çevriləcəkdir.

**İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının  
Prezidenti**

Bakı şəhəri, 5 dekabr 2024-cü il

## Milli Məclisdə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda icimai dinləmə keçirilib

(Əvvəli səh. I-də)

Dinləməni giriş sözü ilə açan Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri və Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərov belə mühüm mövzuda icimai dinləməni keçirilməsinə göstərdiyi dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib.

Əziz Ələkbərov məlumat verərək deyib ki, ötən dövrde Milli Məclisde Qərbi Azərbaycana qayıdışla bağlı müxtəlif komitələr tərəfindən beş dəfə icimai dinləməni keçirilməsinə göstərdiyi dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib. Bu addim tarixi torpaqlarımız uğrunda mübarizəyə yeni təkan verərək, soydaşlarımızın dinc və təhlükəsiz qayıdışı üçün siyasi əsaslar yaranan "Qayıdış Konsepsiyası"nın hazırlanmasına zəmin yaradıb. Bütün bunlar doğma torpaqlarına qayıdışa sarsılmaz inam yaradaraq, Qərbi Azərbaycana Qayıdış ideyasını ümummilli hədəfə çevirib və onu beynəlxalq müstəviyə daşımaga nail olub. Prezident İlham Əliyevin liderliyi sayesində İcmanın hazırladığı sənədlər qısa müddətde beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də rəsmi sənədlər kimi təqdim edilib. Qurumun bir



sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı, UNESCO ilə əməkdaşlığı genişləndirib. 2024-cü ildə Qambiyada keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşündə 57 dövlətin yekun sənədində, Ermənistanın qayıdışla bağlı müxtəlif komitələr tərəfindən beş dəfə icimai dinləməni keçirilib. O bildirib ki, 1989-cu ildə yaradılan və Qərbi Azərbaycandan olan qacqın soydaşlarımızın sosial və məskunlaşma problemləri ilə məşğul olan Azərbaycan Qaçqınlar Comisiyyəti, Prezident İlham Əliyevin tövsiyəsi ilə 2022-ci ildə Qərbi Azərbaycan İcması adı ilə yenidən təşkil edilib. Bu addim tarixi torpaqlarımız uğrunda mübarizəyə yeni təkan verərək, soydaşlarımızın dinc və təhlükəsiz qayıdışı üçün siyasi əsaslar yaranan "Qayıdış Konsepsiyası"nın hazırlanmasına zəmin yaradıb. Bütün bunlar doğma torpaqlarına qayıdışa sarsılmaz inam yaradaraq, Qərbi Azərbaycana Qayıdış ideyasını ümummilli hədəfə çevirib və onu beynəlxalq müstəviyə daşımaga nail olub. Prezident İlham Əliyevin liderliyi sayesində İcmanın hazırladığı sənədlər qısa müddətde beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də rəsmi sənədlər kimi təqdim edilib. Qurumun bir

Qayıdış üzrə Təşəbbüs Qrupu yaradıldıqını bildirən İcma sədri, bu Qrupun Azərbaycanın ümumdüvlət və ümummillət maraqları, eləcə də tarixi ədalətin bərpası naminə varlığı ile çalışacağını qeyd edib.

Tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmirəslanov, Hüquq siyaseti və dövlət qurculuğu komitəsinin sədri Əli Hüseynli, Əmək və sosial siyaset komitəsinin sədri Musa Quliyev, İctimai birliliklər və dini qurumlar komitəsinin sədri Fazıl Mustafa, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın sədri Ramid Namazov, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev, İctimai birliliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Aliyev, deputatlar Azay Quliyev, Kamal Cəfərov, Ramil Həsən, Tənzilə Rüstəməxanlı, Rizvan Nəbiyev, Aydin Mirzəzadə, Səyyad Salahlı, Qaya Məmmədov və Məlahət İbrahimqızı çıxış edərək, son illər Milli Məclisə Qərbi Azərbaycana qayıdışla bağlı keçi-

rilən dinləmələrin əhəmiyyətini qeyd ediblər, bunun əlkənin milli maraqları və tarixi ədalətin bərpası baxımından müstəsna əhəmiyyət dəsidığını vurgulayıblar.

Qərbi Azərbaycan İcmasının fəaliyyətine toxunan deputatlar qeyd ediblər ki, qurumun son iki ildə ciddi və fundamental xarakter daşıyan sistemli işləri bu sahədə mühüm nəticələr əldə olunmasına və Qərbi Azərbaycana qayıdış məsələsinin beynəlxalq müstəvidə daha geniş şəkildə işqlandırılmasına töhfə verib. Bu məsələnin parlament diplomatiyası vasitəsilə dünya icimaiyyəti tərəfindən daha dərindən analaşılması və dəsteklənməsi baredə fikirlərini bölüşən deputatlar bildiriblər ki, bu proses Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi və tarixi ədaletin bərpası baxımından çox vacibdir.

İclasda Qaçqınların və Məcburi Köçkünlərin İsləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov “Deportasiyaya məruz qalmış qərbi azərbaycanlılarla bağlı statistik məlumatlar”, Xarici İslər Nazirliyinin Beynəlxalq Təhlükə-

sizlik İdarəsinin rəisi Samir Beçənov “Beynəlxalq praktikada qacqınların geri qayıdışının təminini”, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkışafı və Borpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva “Qərbi Azərbaycanda maddi-mədəni irlərimiz”, Baş Prokurorluğun İştintaq İdarəsinin reis müavini Qasim Məmmədov “Qərbi Azərbaycanda azərbaycanlılara qarşı cinayət törətmis şəxslərin məsuliyyətə cəlb edilməsi” və AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdürü Cəbi Bəhramov “Qərbi Azərbaycan tarixinin öyrənilməsi və araşdırılması” mövzularında məruzələrlə çıxış ediblər. Tədbirdə həmçinin Avrasiya Universitetinin professoru Firudin Cəlilov, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin professoru Zahid Cəfərov çıxış edərək, soydaşlarımızın Azərbaycan xalqının tarixi torpaqlarına qayıdışının təmin edilməsinin hüquqi aspektləri baredə qeyd və təkliflərini irəli sürüblər.

Tədbire yekun vuran Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərov iştirakçılarla təşəkkürünü bildirib, Azərbaycan xalqının tarixi yaddaşının, Vətən sevgisinin güclü olduğunu vurgulayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə soydaşlarımızın Qərbi Azərbaycana qayıdışının təmin olunaqına inamını ifadə edib.

**Milli Məclisin Mətbuat və icimaiyyətlə əlaqələr şöbəsi**

*Qərbi Azərbaycan İcmasının qayıdış hüququ mövzusunda təşkil etdiyi konfrans iki gün davam edəcək.*

Konfransda 51 ölkədən, o cümlədən Türkiyə, ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, İndoneziya, İtaliya, Özbəkistan, Pakistan, Belçika, Gürcüstan, Kanada, İspaniya, İsveçrə, Qazaxıstan, Qırğızıstan, Malta, Yaponiya, Albaniya, Banqladeş, Belarus, Bolqarıstan, Çexiya, Çindən xarici qonaq iştirak edir.

Bundan başqa, Danimarka, Efiopiya, Estoniya, Əlcəzair, Fransa, Xorvatiya, İordaniya, İraq, Koreya, Litva, Macaristan, Malayziya, Mərakeş, Misir, Monteneqro, Nepal, Niderland, Norveç, Polşa, Ruminiya, Səudiyyə Ərəbistanı, Şimali Kipr Türk Cümhuriyyəti, Şimali Makedoniya, Tailand, Ukrayna və Yeni Zelandyadan olmaqla ümumilikdə 101 xarici qonaq var.

Qonaqlar arasında 7 ölkədən 11 parlament üzvü, 1 ölkə prezidentinin müşaviri, 1 ölkə vitse-prezidentinin müşaviri, 1 sabiq nazir, 2 keçmiş səfir, 17 ölkənin 23 məşhur universitetinin 24 professoru, 17 ölkədən 20 araşdırma mərkəzi və akademiyanın təsisçisi, rəhbər şəxsi yer alır.

Eyni zamanda, 11 ölkədən 12 beynəlxalq araşdırma institutunun rəhbəri, eksperti, 3 hökumət şurası üzvü, 8 ölkədən 8 hüquqşunas və hüquq müdafiəcisi, 1 hərəkat lideri, müxtəlif ölkə parlamentləri aparatlarının məsul əməkdaşları,

## “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” II beynəlxalq konfransı keçirilib



jurnalistlər, iş adamları da tədbir iştirakçıları arasındadır.

Konfrans zamanı 10 ölkəni təmsil edən 16 nəfər şəxs Qərbi Azərbaycan İcmasının fəxri üzvlüyüne qəbul olunub.

Eyni zamanda, tədbirdə Azə-

baycanda akkreditə olunmuş 25-dən artıq diplomatik nümayəndəlik təmsil olunur.

İctimai-siyasi və elmi dairələr-dən iştirak edən nüfuzlu yerli qonaqlar nəzərə alınmaqla konfrans iştirakçılarının sayı ümumilikdə

210 nəfərdir.

Qeyd edək ki, dekabrin 5-i Qərbi Azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günüdür. Söyügedən günlə bağlı ötən il də analoji beynəlxalq konfrans keçirilib. “Ermənistandan

didərgin salılmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: global kontekst və ədalətli həll” mövzusunda olan beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə tədbirdə iştirak edib.

## Konfrans iştirakçıları və İcmanın üzvləri Zirə Mədəniyyət Mərkəzi - EKO Parkı ziyarət ediblər



Dekabrin 6-da Qərbi Azərbaycan İcmasının "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi" mövzusunda təşkil etdiyi II Beynəlxalq konfransın iştirakçıları və İcmanın üzvləri Zirə Mədəniyyət Mərkəzi - EKO Parkı ziyarət ediblər.

Xalçalarla tanışlıq zamanı iştirakçılar Qərbi Azərbaycan xalçalarının

naxışları olan kiçikölülü xalçaların toxunuşu prosesində də iştirak ediblər.

Sonda “Qərbi Azərbaycanın zəngin mədəni irsi” (“Rich cultural heritage of Western Azerbaijan”) adlı film nümayiş etdirilib və konsert programı təşkil olunub.

Qeyd edək ki, dekabrin 5-6-da keçirilən “Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda konfransda 51 ölkədən qonaqlar iştirak ediblər.

Konfrans zamanı 10 ölkəni təmsil edən 16 nəfər şəxs Qərbi Azərbaycan İcmasının fəxri üzvlüyüne qəbul olunub.



Qonaqlar əvvəlcə Eko Parkın ərazisində ağac əkiblər. Sonra konfrans iştirakçıları “Vətənim Qərbi Azərbaycan” rəsm və xalça sərgisi ilə tanış olublar. Həmçinin Zirə Mədəniyyət Mərkəzində Qərbi Azərbaycana həsr olunmuş rəsm əsərlərinə baxış keçirilib.



**Əziz Ələkbərli:**  
Zirədəki Ekoparkda Qərbi Azərbaycan parkı yaradılacaq

Zirədəki Ekoparkda Qərbi Azərbaycan parkı yaradılacaq. AZERTAC xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının idarə Heyətinin sədri Əziz Ələkbərli jurnalistlərə müsahibəsində deyib.

Ə. Ələkbərli bildirib ki, “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın ikinci gündündə keçirilən ağacəkmə aksiyasında hər bir qonağın adına ağac əkilib:

“Bu ənənə növbəti illərdə də davam etdiriləcək. Bu ərazidə böyük Qərbi Azərbaycan parkı yaradılacaq”.

# Gənclərlə Vətənə Qayıdış: Keşkənd və Paşalı İcmalarının gəncləri ilə görüş keçirilib



**Qərbi Azərbaycan İcmasında Dərələyəz İcmasının təşkilçülüyü ilə gənclərlə görüş keçirilib.**

Qərbi Azərbaycan həqiqətlərinin gənclərə çatdırılması və onların tarixi torpaqlara qayıdış istiqamətində rolünün artırılması məqsədilə keçirilən tədbirdə əsasən Keşkənd və Paşalı rayonlarından olan gənclər iştirak edib.

Tədbir Dövlət Himni ilə açıq elan olunub, Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatırısı bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin məqsədi Qərbi Azərbaycan İcmasının yaradılmasının məqsədi, fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələrin icrası, eyni zamanda geri qayıdış hüquqlarının təmin edilməsində gənclərin rolü, Qərbi Azərbaycanın Dərələyəz mahalı, Keşkənd və Paşalı rayon icmalarından olan intellektli, dünyagörüşlü, müxtəlif dil bilikləri olan, vətənpərvər, öz soy kökünə bağlı və təşəbbüskar gənclərinin üzə çıxarılması, Qərbi Azərbaycan həqiqətlərinin Dünya İctimaiyyətinə çatdırılmasında, əslən Qərbi Azərbaycanın Dərələyəz mahalı, Keşkənd və Paşalı rayonlarından olan gənclərin fəaliyyətinin artırılması, Qərbi Azərbaycanın Dərələyəz mahalı, Keşkənd və Paşalı rayon İcmalarından olan fəal gənclərinin ideya və təşəbbüslerinin dəstəklənməsi və Qərbi Azərbaycanın Dərələyəz mahalı, Keşkənd və Paşalı rayon İcmalarından olan



bəzi gənclərə üzvülük vəsiqələrinin təqdim edilməsi olub.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli ötən əsr ərzində Qərbi azərbaycanlıların deportasiyalarını xatırladıb, onların bu gün öz doğma yurdlarına qayıdış uğrunda ezmələ mübarizə apardığını vurğulayıb.

Sədr bu həqiqətlərin geniş yayılması, tarixi ədalətin öz yerini tapması, Qərbi azərbaycanlıların ata-baba yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyqətli şəkildə qayıtması uğrunda gənclərin icmaya öz dəstəklərini ifadə etməsi və təşkilatın etrafında birləşməsini yüksək deyərləndirib. O, son iki ildə Qərbi Azərbaycan həqiqətlərinin təbliğ olunmasında icmaların fəaliyyətini, bilavasitə, Dərələyəz İcmasının təmsilcisi Mahirə Hüseynovanın xidmətlərini xüsusi qiymətləndirib.

Daha sonra söz Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Keşkənd İcmasının sədri, ADPU-nin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynovaya verilib. O, Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolunun əhəmiyyətini, bununla bağlı onların üzərinə böyük məsuliyyət düşdüyü qeyd edib. Gənclərin, doğma torpaqlarımıza qayıdış uğrunda görülən işlərin mühüm komponenti olduğunu, İcma tərəfindən həyata keçirilən tədbirlər və layihələrdə iştiraklarının mühüm əhəmiyyət kəsb etdiyini vurgulayıb. Mahirə

Hüseynova qeyd edib ki, Qərbi azərbaycanlılar Prezident İlham Əliyevin müdirlik siyasəti sayəsində öz evlərinə qayıtmaq düşüncəsi ilə yaşayır və o günün göləcəyinə inanırlar.

Qərbi Azərbaycan İcması Gənclər Şurasının üzvü, İcmanın Nəzarət-Təftiş Komissiyasının sədr müavini, Milli Məclisin deputati Şahin İsmayılov Azərbaycan gəncinin hər zaman fəal olduğunu, irili-xirdalı bütün tədbirlərdə gənclərin təkanverici qüvvəsinin əvəzsiz rol oynadığını diqqətə çatdırıb. Deputat Qərbi Azərbaycanla bağlı aparılan işlərdə, tariximizin nəsildən-nəslə ötürülməsində gənclərin rolunun əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, gənclərlə iş sahəsində öz bilik və təcrübələrini İcmanın gənc üzvləri ilə bölüşməyə, onlara fəaliyyət istiqamətləri üzrə konkret dəstək verməyə həmişə həzirdir.

Tədbirdə çıxış edən Aqrar elmləri üzrə fəlsəfə doktoru, Əkinçilik Elmi Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, Qərbi Azərbaycan İcmasının Keşkənd icma sədrinin müavini Məhəmməd Rəsuloglu, Qərbi Azərbaycan İcmasının Aparatında koordinator, Keşkənd rayon İcmasının gənclərlə iş üzrə məsul şəxsi Anar İrzaqulyev çıxışlarında gəncləri bu müqəddəs amal uğrunda və ümummilli məsələdə daha fəal olmağa çağırıblar.

Daha sonra Qərbi Azərbaycan İcmasının Aparatında koordinator, Keşkənd rayon

İcmasının gənclərlə iş üzrə məsul şəxsi Anar İrzaqulyev gənclərlə işin təşkili, İcma tərəfindən həyata keçirilən layihə və tədbirlərdə gənclərin iştirakı və gələcək fəaliyyətlərə dair prezəntasiya ilə çıxış edib.

Gənclərdən - Qərbi Azərbaycan İcmasının üzvü, Binəqədi rayon İcra Həkimiyəti Aparatında Baş məsləhətçi Ziba Nəcəfova, Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Dubayda prestijli universitetdə təhsil alan Nicat Rəhimov Qərbi Azərbaycanda doğulmasalar da, o yerləri görməsələr də, mənsub olduqları bölgənin tarixi, coğrafiyası, mədəniyyəti ilə bağlı daim tədqiqat axtarışında olduqlarını, ailələrində eşidikləri xoş xatirələri və bu yolda bütün beynəlxalq müstəvilərdə, sosial media şəbəkələrində elmi-praktiki mübarizə apardıqlarını, doğma yurda qayıdışın yaxın olduğuna inandıqlarını bildiriblər.

Tədbirdə gənclərə üzvülük vəsiqələri təqdim edilib.

Ziyalılar və gənclər arasında geniş müzakirələr aparılıb, suallar cavablandırılaraq, təkliflər dinlənilib.

Sonda xatirə fotosu çəkilib.

Qeyd edək ki, Qərbi Azərbaycan İcmasında gənclər arasında Qərbi Azərbaycan həqiqətlərinin tanıdlılması və tarixi torpaqlara qayıdış arzularının möhkəmləndirməsi baxımından mütomadi olaraq müxtəlif İcmaların gəncləri ilə görüşlər təşkil olunur.



Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə filologiya elmləri doktoru, professor Mahirə Hüseynova "Fəxri professor" diplomu ilə təltif olunmuşdur.

Universitetin Magistratura və doktorantura mərkəzində keçirilən Elmi Şurani giriş sözü ilə açan rektor Elbrus İsayev professor Mahirə Hüseynovanın Naxçıvan Dövlət Universitetinə verdiyi töhfələrə görə öz dərin təşəkkürünü bildirmişdir.

## ADPU-nun Filologiya fakültəsində "Ulduz" jurnalının redaksiya heyəti ilə görüş keçirilmişdir



Görüşdə ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova, Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova, "Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşov, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs, prorektörlüğün nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırma Mərkəzinin

rəhbəri t.ü.f.d. Leyla Calalova, Mərkəzin mütxəssisi Möhübbət Məmmədov, "Ulduz" jurnalının baş redaktor müavini Tərəna Vahid, Xalq artisti Eldost Bayram, "Ulduz" jurnalının şöbə redaktoru Taleh Mansur və Filologiya fakültəsinin müəllim-tələbə heyəti iştirak etmişlər.

Prof. Mahirə Hüseynova və dos.

Könül Həsənova görüşün əhəmiyyətini və "Ulduz" jurnalının ədəbi təfəkkürün formallaşmasına əhəmiyyətli rol oynadığını vurgulamışlar.

Prof. Mahirə Hüseynova çıxışı zamanı qeyd etmişdir ki, "Ulduz" jurnalının bir nömrəsi bütövlükdə Qərbi Azərbaycan mövzusuna həsr olunmuşdur.

(Əvvəli ötən sayımızda)

Erməni şovinistlərinin 1922-ci ildə "ölü kəndə" çevirdikləri Gümüşxana kəndi tarixən Qndevaz yaşayış məntəqəsinin cənubunda, Arpa çayının sağ qolunda, Gümüşxana çayının sahilində yerləşirdi. Filiz yataqları ilə zəngin olan bu kəndə ermənilər İrandan köçürürlən illərdən göz dikmişdilər. XIX əsrin ortalarından XX əsrin əvvəllərinə kimi rus məmurlarının siyahıyalma sənədlərində Gümüşxana kəndində yaşayan azərbaycanlı əhalinin statistikası əksini tapmış, ermənilərin çox az sayıda yaşadıqları göstərilmişdir. Toponimin "Gümüşxana" adlanması kəndin yaxınlığında gümüş filiz yatağının çox olması ilə əlaqədardır. 1590-1727-ci illərdə Osmanlı türkərinin icmal döftərlərində Gümüşxana toponimi "Gümüştük" kimi verilmiş və kəndin gəlirinin 2512 ağacıdan ibarət olması göstərilmişdir (1,60).

Dərələyəz mahalında ən qədim kəndlərdən olan Güneyvəng mürəkkəb struktura malik olub, "güney" və "vəng" sözləri əsasında formalılmışdır. Bu yaşayış məntəqəsi Keşkənd rayonunda, Arpa çayının sağ qoluna qovuşan Cani çayının üstündə yerləşmiş və şərq tərəfində Qovuşuq kəndi, sol tərəfində isə Ələyəz kəndi ilə sərhədlənirdi. Cənub və Şimal tərəfləri dağlarla əhatə olunmuş bu kənd zəngin flora və faunası ilə seçilirdi. XIX əsrin əvvəllərindən XX əsrin əvvəllərinə kimi kəməral sənədlərdə əhalinin sayı göstərilmiş və ermənilərin təktük sayıda yaşamaları qeyd edilmişdir. Güneyvəng kəndi də 1930-cu ildə erməniləşdirilmiş siyasetinin qurbanı olmuş, kənd yandırılmış, dağıdılmış, vəran edildikdən sonra leğv olunmuşdur. Güneyvəng toponimi iki coğrafi termin səciyyəli leksik vahidlər əsasında tarixən yaransa da, bu kənddə Türkiyədən XI əsrə gəlmiş Hacisamlı tayfası və onun müəyyən qolları yaşamışdır. Hacisamlı tayfasının 10 qolu olmuş və onların bir hissəsi Dərələyəzin Qovuşuq, Qozulca, Alagöz, Qaraqaya kəndlərində bir hissəsi Qotur, Aysəsi, Qabaklı kəndlərində, digər bir qismi isə Naxçıvanda məskunlaşmışdır. Hacisamlı tayfları çox ehtimal ki, qədim Kovrov tayflarının törəmələrindən olmuşdur. İndiki Ermənistanda "Güney" və "vəng" komponentli 100-ə qədər Azərbaycan əhalisi yaşayan kənd adları qeydə alınmışdır (9, 377). Vəhşi ermənilər Güneyvəng kəndinə məxsus qədim qəbiristanlığın tən ortasından 1950-ci ildə magistrallı yol salaraq onu darmadağın etdilər, onun ərazisində qəbir daşları və qədim qoç heykəllərini yoxa çıxartdılardı. İ. Çəfəqavidzə yazır: "Ermənilər müxtəlif tikintilərdən, qəbiristanlılardan daşları çıxarıb, onların guya ki qədim erməni dilinə aid yazıları olan daşlar qoyurdular" (10, 17).

Dərələyəzin Her-hər kəndi Əzizbəyov rayonunda, rayon mərkəzindən 27 km şimal-şərqi yerləşmişdir. 1727-ci ilə aid mənbədə Her-hər kimi adı çəkilmişdir (1, 63). 1832-ci ildə İrandan, Rusiyadan, Suriyadan gəlmə ermənilər yerləşdirildikdən sonrakı dövrlərdə kəndin fa-

cili günlərinin başlangıcı qoyulmuş və bu proses 1988-ci ilə qədər davam etdirilmişdir. 1918-ci ildə erməni vəhşilikləri nəticəsində kəndin əhalisi qovulmuş, 1949-cu ildə vaxtilə kənd qayıtmış azərbaycanlılar didərgin salınaraq Dərələyəzin müxtəlif kəndlərində məskunlaşmış olmuşlar. 1988-ci ildə son nəfərədək əhalini qırğınlara, qətlərlə Azərbaycana deportasiya etmişlər.

alınmış, illər üzrə vergi ödəyicilərinin adları və miqdari əks olunmuşdur (1, 57). Zəncirvari dağ silsilələri ilə əhatə olunmuş Nesin kəndində əhali bağçılıq, əkinçilik, maldarlıq, taxılçılıq və arıcılıqla məşğul olurlar. XIX əsrin əvvəllərindən XX əsrin ilk onilliyinə qədərki zaman əsasında kəndin əhalisinin kameral siyahıyalınması aparılmış, kənddə əsasən azərbaycanlı əhalinin yaşa-

mülüklü olduğuna görə bu kəndi binə etmiş, iki çay arasında körpü saldırılmış, çayların üstündə dəyirmanlar tikdirmiş, mal-qara üçün kəndə ya-xın yerlərdə qışlaqlar da yaratmışdır və bütün bunlara görə kənd ərazisindəki körpü, dəyirman, qışlaq yerlərinin onun adı ilə adlandırmışlar.

Dərələyəzin Keşkənd rayonu ərazisində mövcud olmuş Horbadığ kəndi rayon mərkəzindən 13 km ş-

komponentləri əsasında düzəlmış, bu etnonim "oda sitaş edən as xalq" anlamını kəsb edir. Son yüzyilliklərə qədər "Hors" şəklində gəlib çıxmış bu toponimin qədim, əsli formasını bərpa etsək, "Qoraş" şəkli alınar ki, belə olan təqdirdə də "oda sitaş edən aslar" mənasını verəcəkdir. "Qır" sözü "od" və ya "qıgil-cüməndən alışa bilən hər şey" mənasında ən qədim və müasir türkçələ-

## Ermənilərin Dərələyəz mahalında ölü kəndlərə çevirdikləri coğrafi adlarımız əbədiyyət tariximizdir



**Mahirə Hüseynova**  
Filologiya elmləri doktoru,  
professor

Toponimikaya aid tədqiqat əsərlərində Her-her etnoniminin fonetik təhrifi kimi səciyyələndirilir, Qarqar tayfa adının Her-her şəkli alması kimi göstərilir. Bulqar mənşəli qarqar tayflarının Azərbaycana bizim eranın əvvəllərində gəldiyi qeyd olunur. Vəsrde Qarqar tayflarının Albaniyada yaşamaları göstərilir və III əsrən onların bu ərazidə yaşamaları qeyd olunmuşdur. VII əsrde yaşaşmış, "Albaniya tarixi" əsərinin müəllifi Musa Kalankatuklu yazar ki, qarqarları Makedoniyalı İskəndər Böyük Qafqaz dağlarının yaxınlığına köçürümdür (11, 32). Qarqar etnotoponiminin Her-her, Gər-gər, Qer-qer fonetik tərkibində işlənən formalarına bütün türk xalqları yasaşan ərazilərdə təsadüf etmək olur, Azərbaycanda bunların sayı 10-dan çoxdur. Təkrar qəlib üzrə tarixən formallaşmış "qarqar" etnoniminin mənası "daş" deməkdir, fikrimizcə, tayfaya məxsus insanlar çox möhkəm olduqları üçün onlara belə ad verilmişdir. Qarqar etnoniminin gerger, gər-gər, ker-ker, xal-xal, yar-yar fonetik tərkibində işlənməsine əski türkəclərdə, o sıradan Azərbaycan, qumuq, noqay, yakut, tatar, başqırd, özbək, qaqauz, qaraqalpaq dillərində rast gəlirik (5, 177). Dərələyəz mahalının Qarqar kəndi ərazisində Qoşavəng adlı bir qədim abidə də mövcud olmuş və hiyləgər ermənilər 1918-1920-ci illər arasında abidənin divarlarında əməliyyat işləri aparmış, orada xəçləşdirme işləri görmüşlər. Ramil Dərələyəzli yazar: "Her-her kəndi ərazisində böyük bir qəbiristanlıq da vardi. Həmin qəbiristanlıq daşından düzəldilmiş qoç büsterlə bəzədilmişdir. Qəbirüstü daşların üzərində at, kişi, qadın, saz, qoyun, kəl, bəzi vəhşi heyvanların rəsmləri həkk olunmuşdur. Çox güman ki, bu rəsmlərin bəziləri həmin şəxslərin sənətini, bəziləri isə ölmə səbəblərini əks etdirmək üçün tarixən çəkilmişdir" (12, 112).

Dərələyəzin Keşkənd rayonu ərazisində, Nəsin kəndi rayon mərkəzindən 14 km şərqi, Çivə və Yepin kəndlərinin yaxınlığında olmuş və 1950-ci ildə "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Meşin, "Naxçıvan sancığının müfəssəl dəftəri"ndə isə "Nəsim" kimi qeyd

mal-şərqi yerləşmişdir. Horbadığ kəndinin cəbrayillilərdən ibarət əhalisinin statistikası rus məmurlarının qeydə aldığı XIX-XX əsrlərə aid kameral sənədlərində əks olunmuşdur. Horbadığ kəndinin əhalisi 1918-1922-1931-1951-1988-ci illərdə dəfələrlə erməni vəhşiliklərinə şahidlik etmiş, əhalisi qovulmuş, dəfələrlə doğma yurd-yuvalarına qayıtmalarına baxmayaraq, erməni faşistləri onların burada yaşamalarına imkan verməmişlər. Fikrimizcə, "Horbadığ" oykonimi müasir ədəbi dilimizdəki "ora" və "batıq" sözləri əsasında formalılmışdır. "Ora" yer bildirən sözünə "n" samitinin əlavə edilməsi və ikinci komponentindəki "badıq" sözündə "t-d", "q-g" samit əvəzlənmələri sıvı fonetik elementlərindən başqa bir şey deyildir. Görünür, yaşayış məntəqəsi tarixən coğrafi relief baxımından batıq, çala yerdə salındığına görə belə ad almışdır. Qərbi Azərbaycanda mövcud olmuş Horadız yaşayış məntəqəsinin adında belə fonetik hadisə tipləri özünü göstərir.

Dərələyəzdə azərbaycanlılar tarixən yaşamış ən qədim yaşayış məntəqələrindən biri Hors kəndi olmuş və bu kənd Keşkənd rayonu ərazisində, Arpa çayının sol qolunun şimal-şərqi, rayon mərkəzindən 5 km aralıda Göyçayın Qaranlıq rayonuna gedən yolu, Selim gədiyindən aran aşırımı yaxınlığında, dəniz səviyyəsindən 1707 metr hündürlükde yerləşmişdir. Hors kəndində XII-XIV əsrlərə aid çoxlu tarixi abidələr, Alban kilsələrinin qalıqları, əgüz qəbiristanlıqları olmuşdur (13, 367). XVI-XVIII əsrlərə aid Osmanlı türkərinin vergi dəftərlərində bu kəndin adı Əvrə şəklində verilmişdir. 1914-cü ildə Birinci Dünya Müharibəsinin başlamasından istifadə edən erməni daşnakları Hors kəndinin əhalisini qırmış, sağ qalanlar Dərələyəzin müxtəlif kəndlərinə sığınmışlar. 1918-ci ildə bu qırğınlarda daha kütləvi hal almış, sağ qalan soydaşlarımız Gülüdüyü kəndinə pənah gətirmişlər. Bu kəndə qədər onları təqib edən ermənilər soydaşlarımızın bəzilərini amansız işğəncələrlə öldürmüşlər. "Hors" oykoniminin ən qədim fonetik şəkli, fikrimizcə, "qors" olmuş və "qır" və "aş"

### Ədəbiyyat

1. Bünyadov Z., Məmmədov N. İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1996.
2. Ələkbərli Ə. Qədim oğuz yurdu, "Ermənistan", Bakı, "Sabah", 1994.
3. Əhmədov T. Azərbaycan toponomikasının əsasları. Bakı, 1991.
4. Mirzəyev H. Qərbi Azərbaycanın Dərələyəz mahalı. Bakı, "Elm", 2004<sup>a</sup>.
5. Drevneturkşiy slovarğ. E. "Nauka", 1969, 676 str.
6. Kononov A.N. Rodoslovnaş turkmen. (soçinenie Abu-l-Qazi xatı xivinskoqo), Moskva, 1958.
7. Kaşgari M. Divani-lüğət-it-türk. IV cild, Bakı, "Ozan", 2006.
8. Kaşgari M. Divani-lüğət-it-türk. I cild, Bakı, "Ozan", 2006.
9. Budaqov B., Qeybullayev Q. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı, 1998.
10. İlqə Çavqavidzə. Armenskie učenie i vopivaohie kamni. Tiflis, 1907.
11. Kalankatuklu M. Albaniya tarixi. Bakı, "Elm", 1993.
12. Dərələyazlı K. Dərələyəz od içində. Bakı, 2002<sup>b</sup>.
13. "Ermənistan" azərbaycanlılarının tarixi coğrafiyası. Bakı, 1965.

**M**əqalədə Qərbi Azərbaycanın ekosistemləri və bitki örtüyü barədə məlumat verilmişdir.

Qərbi Azərbaycan, Türkiyə və İranla həmsərhəd olan Cənubi Qafqaza aid ərazilərdən biridir. Ümumi sahəsi 29,740 km<sup>2</sup>, əsas oxu boyunca (şimal-qərbdən conub-şərqə) 400 km -dir. Ərazi ümumiyyətən dağınıqdır, ən aşağı nöqtəsi dəniz səviyyəsindən 375 m hündürlükde və ən yüksək nöqtəsi 4095 m, orta hündürlüyü 1850 m-dir. Ərazisinin 44%-i yaşayış üçün əlverişli olmayan yüksəkdəqliq ərazilərdir. Eyni zamanda, zəif inkişaf etmiş ərazilər, qorunub saxlanılan unikal təbii ekosistemlərə, gözəl monzorələrə, təmiz su və havaya, unikal bioloji resurslara malik zəngin təbii ehtiyatlara malikdir, baxmayaq ki yer və bitki adları təhrif edilib, lakin bu barədə erməni alimlerinin tedqiqatları vardır.

Ərazi geniş iqlim zonaları daxilində qeydə alınmışdır. Mərkəzi subtropik zonada yerləşdiyindən quraqdan yarimsəhərə qədər şərait üstünlük təşkil edir. Bu iş Naxçıvan Muxtar Respublikası iqlimine çox yaxındır. Ümumiyyətən, iqlim quru kontinental kimi xarakterizə olunur, bəzi ərazilərdə illik rıtm Aralıq dənizində az-çox oxşardır. Orta temperatur 2,7°C ilə 14,1°C arasındadır. Orta illik yağışın toxminən 600 mm-dir; hündürlükdən asılı olaraq 250-1000 mm arasında dəyişir. Ən çox yağışın yazda düşür. Uzunmüddətli qar örtüyü 1300 m-dən yuxarı dağlarda mövcuddur, burada illik qarın miqdarı 2 m-ə çata bilər. Ərazidə yeddi fərqli landşaft tipi var: səhralar, yarimsəhərələr, quru bozqır, bozqır, meşəliklər, subalp və alp landşafları. Ekosistemlər və bitki biomüxtəlifliyi d.s. 400 m hündürlükdə yerləşən qumlu səhra və yarimsəhərlərdən, 3000 m hündürlükdə alp çəmənliliklər və xalılara, dağ birləşmələrindən bataqlıq bitki örtüyüne və mezofil meşələrə qədər müxtəlif landşaftlarla əlaqələndirilir.

Qərbi Azərbaycanda yalnız bir böyük çay var - Araz çayı, lakin çayın şəbəkələri kifayət

## QƏRBİ AZƏRBAYCANIN EKOSİSTEMİ VƏ BİTKİLİYİ BARƏDƏ



Səyyarə İbadullayeva  
AR ETN Botanika İnstitutu

qədər sixdir və bunlar Kür və Araz hövzələrinə aiddir. Ərazidə çoxlu kiçik göllər var, bunlar arasında ən böyükü Sevan gölü biomüxtəlifliyin qorunması üçün çox əhəmiyyətlidir.

Qərbi Azərbaycanın floristik rayonlarının ilk sxemi 1954-cü ildə Taxtacan tərəfindən işlənib hazırlanmışdır. Bu sxemə görə Qərbi Azərbaycan 12 floristik rayona bölünür. Əsasən Şirak, Aparan, İrəvan, Dərələyəz və Mehri floristik rayonları ermənistən-iran areali kimi təyin edilmiş, bütün digər bölgələr isə Qafqaz floristik vilayətlərinə aid edilmişdir. Areal tipi isə iki çox fərqli fitocoğrafi areal tipi Boreal və Qədim Aralıq dənizi subkingdomları və iki floristik vilayətin - Qafqaz və erməni-iran qovşağında qeydə alınmışdır. Maraqlı burasıdır ki, areal tipləri və sinifləri arasında Azərbaycan heç bir yerde qeyd edilməmişdir. Bu şaquli zonallıqlar region olaraq bütün Azərbaycanı əhatə edir və hər birinin şaquli zonallıqla gücləndirilmiş özəlliyi ol-

kən borulu bitki florasının və bitki örtüyünün çox müxtəlifliyinin səbəbidir. Ölkənin bu fitocoğrafi vilayətlərin kəsişməsində yerləşməsi, iqlim şəraittin müxtəlifliyi və aktiv geoloji proseslər yüksək endemizm səviyyəsinə malik müxtəlif ekosistemlərin və zəngin biomüxtəlifliyin formalşaması ilə nəticələnmişdir. Bunun nəticəsidir ki, ölkənin kiçik ərazisi olan Qərbi Azərbaycanda 3800-e yaxın borulu bitki (o cümlədən 142 yerli endemik növ), 428 növ torpaq və su yosunu, 399 növ mamır, 4207 növ göbələk mövcuddur (internet resurslarından əldə edilib).

Landsaftların və orografinin müxtəlifliyi ərazinin müxtəlif bitki örtüyünün mühüm müəyyənədici amilidir. Aşağı dağ qurşağı (480-1200 m), yarimsəhra (və ya frəqanoid) formasiyaları, gipsofil və ya halofil bitki örtüyü ilə örtülüdür. Burada duzu bataqlıqlar, eləcə də Cənubi Qafqazın qum səhrası var. Orta və yuxarı dağ qurşaqları (1200-2200 m) müxtəlif növ çöl və meşə bitkili, çəmən-bozqır, kolluq və tikanlı yastıq (Traganth) bitki örtüyü ilə xarakterizə olunur. Meşə qurşağının hündürlük aralığı regiondan asılı olaraq 500-1500 (2000) m arasında dəyişir və açıq parka bənzər 2400 m-ə hündürlüyüdək ağaclar örtülüdür. Subalp və alp qurşaqları (2200-4000 m) supalp çəmənləri və xalılarda örtülüdür.

Bitkilik əsasən yarimsəhra və səhralardan başlayır. Bozqırlar çəmən-bozqır zonasında tipik bozqır növlərinin nüfuzu onun hündürlük hüdudlarının azalması ilə baş verir. Arid meşələr həm inyəarpaqlılar (ardic meşələri), həm də enliyarpaqlı növlər (Pistacia mutica Fisch. & C.A. Mey., Acer ibericum M. Bieb., Celtis

glabrata Spreng., Pyrus salicifolia Pall) ən qədim bitki növləri ilə təmsil olunur (Amygdalus fenzliana (Fritsch) Lipsky, Punica granatum L. və s.) və Paliurus spina-christi Mill. Meşə biomüxtəlifliyi qiymətli ağac (125 növ), kol (111), kəlcəq (30), yarımkol (48) və lianalar (9) ilə təmsil olunur. Palid və fistiq meşələri ən yüksək məhsuldarlıqla malikdir və donuz səviyyəsindən 1300-2000 m yüksəklidə yerləşir. Məlumdur ki, yüksək biomüxtəlifliyə malik meşələr əsas tehlükələrə, məsələn, iqlim dəyişikliyi və ya zərərvericilərə qarşı daha davamlıdır.

Subalp və alp çəmənlilikləri dağlıq ərazilər üçün xarakterik olan ekosistemlərdir. Bataqlıq bitki örtüyü etraf mühit şəraitindən və yüksəkliklərdən asılı olaraq dəyişən göllər, çaylar, axar sular və bataqlıq ərazilər də daxil olmaqla son dərəcə müxtəlif ekosistemlərdir. Son əsrlər ərzində iqtisadi fəaliyyətlə əlaqədar dəyişikliklər bəzi bataqlıq növlərinin nəslə kəsilməsi ilə nəticələnmişdir (Ararat vadisi Oxatan cinsinə aid növlərin yox olmasına səbəb oldu). Son illerdə aşağıdakı proseslər ciddi tehlükələrə səbəb olmuşdur: SM-nin tikintisi su ehtiyatları az olan çaylarda su elektrik stansiyaları ekosistemin dəyişməsi ilə nəticələnir; Göyçə gölündə suyun səviyyəsinin dəyişməsi, bu da göldə su bitkilərinin yenidən paylanması ilə nəticələnir; həmçinin çayların və göllərin hidroloji rejiminin dəyişməsi (məsələn, Lori yayası) (Barseyan).

### İSTİFADƏ EDİLƏN ƏDƏBİYYAT

Taxadjan AL. Karta floristicheskix rayonov Armenskoy SSR. Flora Armenii, vip. 1. Bakı: Akademie nauk Armenskoy SSR; 1954.

təhlili öz əksini tapmışdır.

Müəllif urbanımları xalqın ilkin yaranmış dövrlərindən onun dilinə, tarixinə, coğrafiyasına işiq tutan ən möhtəşəm mədəniyyət abidəsi kimi dəyərləndirir. Həqiqətən də, bu böyük abidələrimizin kökündə xalqımızın ilkin təfəkkür, mədəniyyət tərzi, adət-ənənələri, etnik tərkibi, qədim tarixi və coğrafiyası, məşğulliyət sahələrinin ən önəmli cəhətləri yaşamaqdadır.

İndiki Ermənistən ərazisində mövcud olmuş yer-yurd adları Azərbaycan dilinin, ümumilikdə türk dillərinin ən dəyərli və etibarlı tarixi mədəniyyət xəzinəsi kimi sözə yaşıyan və əbədiləşən ulu mənəvi sərvətidir.

"Dərələyəz toponimləri vahid və monolit mədəniyyətin ayrılmaz komponentləri kimi", "Toponimlər xalqımızın uzaq tarixinin ədəbi-mədəni abidələri kimi", "Dərələyəz toponimləri Azərbaycan xalqının etnik coğrafiyasının adlandırma sistemi kimi", "Dərələyəz toponimləri etnomənəvi amillər kimi", "Qədim türk-Azərbaycan ruhunu özündə yaşıdan Dərələyəz toponimləri", "Dərələyəz toponimləri qədim türk milli mənlik şüurunun etnolingvistik göstəricisi kimi", "Söz və topominin bir-birilə qarşılıqlı semantik münasibəti" və s. paraqraflarda M.Hüseynova haqlı olaraq qeyd edir ki, qədim Oğuz yurdunu olan indiki Ermənistən hər bir guşəsində Qorqud Dədəməzin izləri görünməkdədir, toponimlər isə xalqımızın tarixi güzgüsdür.

(Ardı var)

## "XX əsrə Dərələyəzdə urbisdə və etnosid aktları"nın konseptual tədqiqi



Zülfüyyə İSMAYIL  
Filologiya üzrə fəlsəfə  
doktoru, dosent  
AMEA Naxçıvan Bölməsi

min əziz xatirəsinə ithaf olunub. Kitabın ilk səhifələrində qarşımıza çıxan Həsən Mirzənin diller əzberi olan "Həni o səndəki el, Dərələyəz!?" şerisi tortbatı ilə gözoxşayan olduqca ciddi əsərin ümumi məzmununa poetik ruh verməklə yanaşı, aqsaqqal xeyir-duası kimi səslənir.

Əsər Azərbaycan xalqının

Ümummilli Lideri Heydər Əliyevi

18 dekabr 1997-ci ildə imzaladığı "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistən SSR ərazisindəki tarixi-ətnik torpaqlardan kütlövi suretdə deportasiyası haqqında" fərmanı ilə başlayır, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycandan olan bir qrup ziyanlı ilə görüşdə söylədiyi ciddi məzmun və vəzifələr ehtiva edən nitqi ilə davam edir. Dövlət başçı-

mız Azərbaycan xalqının ümum-

milli düşüncəsinə ifadə etdiyi tarixi

çixışında vurgulamışdır: "Qərbi

Azərbaycan bizim torpağımızdır,

bunu bir çox tarixi sənədlər təs-

diqləyir, tarixi xəritələr təsdiqlə-

yir, bizim tariximiz təsdiqləyir...

Biz öz keçmişimizi yaxşı bilirik.

Qərbi Azərbaycandan olan hər bir

insan öz ulu babalarının yaşıdaq-

ları yerləri yaxşı bilir..."

Əsər "Ön söz", 20-yə yaxın

paraqraf, nəticə və istifadə edil-

miş ədəbiyyat siyahısından iba-

rətdir. Əsərin "Ön söz"ü bütöv-

lükde açar rolunu oynayır. Kitab-

da tədqiqata cəlb edilən məsələlər-

lər yanaşı, əsərin ümummilli

məhiyyətini ortaya qoyur.

Məlumdur ki, sarsılmaz özüle-

Filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın "XX əsrə Dərələyəzdə urbisdə və etnosid aktları" (Qərbi Azərbaycanın Dərələyəz mahalında mövcud olmuş kənd adlarının tarixi-ətimoloji təhlili) adlı kitabı da bu sahədəki olduqca əhəmiyyətli əsərlərdən biridir. Fikrimizcə, bu əsər M.Hüseynovanın "Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik etimoloji təhlili" adlı fundamental, irihəcmli monoqrafiyasının mövzusu və mündərəcə baxımından məntiqi davamıdır.

"XX əsrə Dərələyəzdə urbisdə və etnosid aktları" əsəri filologiya elmləri doktoru, professor, ictimai-siyasi xadim Həsən Mirzəyevin və bütün bədii yaradıcılığının nüvəsində, fövqündə dayanan, şeir kitablarının bir çoxunun adında müşahidə etdiyimiz əzə-

məti ANA obrazu - Nazlı xanı-

(Əvvəli ötən sayımızda)

Tapdıq müəllimin texnikumda kənd qəzetçilik fəaliyyəti, topladığı təcrübə sonrakı illərdə onun jurnalistlik fəaliyyətində çox böyük rol oynamışdır. Tapdıq müəllim 1939-cu ilin iyun ayında İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu bitirib təyinatla öz doğma rayonuna - Allahverdiye, Böyük Ayrım məktəbinə ibtidai sinif müəllimi göndərilir. Beləliklə, çox qısa, lakin mənalı, iibrəti bir tələbəlik həyatından sonra Tapdıq müəllimin geniş və ictimai fəaliyyəti onun müəllimliyi ilə başlayır. Onun müəllimlik məzmunu və əxlaqi ömrünün sonuna kimi fəaliyyətinin əsas mahiyyəti və forması olaraq qalır.

1940-1941-ci illərdə isə yeddiyillik Böyük Ayrım kənd məktəbində müəllim işləyir. Lakin yenicə həyata xoşbəxt vəsiqə alan Tapdıqın bu xoş günləri də uzun sürmür. 1942-ci il yanvarın 11-də Böyük Vətən Müharibəsinə yollanır. Müharibədə göstərdiyi şücaət görə 1942-ci ildə "İgidliyə görə" medallı, 1943-cü ildə "Şöhrət" ordeni, 1944-cü ildə isə "Böyük Vətən Müharibəsi" ordeni ilə təltif edilmişdir. 1945-ci i mayın 2-də Berlinin azad edilməsi uğrunda gedən qanlı döyüslərdə iştirak edən Tapdıq müəllim həmin il mayın 3-də Reyxstaqın divarları üzərində bu sözləri yazmışdır: "Zaqafqaziyan Berlinə qədər golib çatdım". Müharibədən sonra məşhur rus yazıçısı Yevgeni Dolmatovski Reyxstaqın divarları üzərindəki imzaları köçürübü, 1972-ci ildə rus dilində "Avtoqrafi Pobedi" kitabını yazmışdır. Həmin kitabın 83-cü səhifəsində Tapdıq müəllim haqqında da ayrıca yazı verilmişdir.

1945-ci il iyun ayının 17-də 4 illik odlu-alovlu müharibədən qayıdan Tapdıq müəllim öz pedaqoji fəaliyyətini davam etdirir. 1945-ci ilin sentyabrında İrəvan Dövlət Qiyabi Pedaqoji İnstitutunun Azərbaycanlı şöbəsinə daxil olur. O, institutun qiyabi şöbəsində sonralar Qəribi Azərbaycanda tanınmış maarif xadimləri Həsən Şəkərliyev (Qafan), Eyyaz Eyyazov (Allahverdi), Qadir Məmmədov (Uluxanlı), Məhərrəm Nəsimov və başqaları ilə birlikdə oxumuşdu. Mən hələ orta məktəbdə oxuduğum illərdə bu adları dil-ədəbiyyat müəllimim Qadir Məmmədovdan eşitmışdım. O, həmişə iki nəfərin - Həsən Şəkərliyevlə Tapdıq Novruzovun adını böyük ehtiramla çəkərdi. Onların ensiklopedik biliyə malik olmasından, müəllim müdrikliyindən ağız dolusu səhbət açardı. 1948-ci ildə həmin institutunun 3-cü kursunu bitirdikdən sonra, 1948-ci ildə İrəvan Dövlət Qiyabi Pedaqoji İnstitutunun azərbaycanlı şöbəsi Azərbaycan Dövlət Pedaqoji İnstitutuna (indiki ADPU) köçürülür. 1948-ci ilin yanvarından etibarən təhsilini indiki API-da (qiyabi) davam etdirməyə məcbur olur. O, 1950-ci ildə həmin institutun tarix ilərən başlayaraq "Qızıl şəfəq"

Böyük Ayrım kənd 8 illik məktəbinə direktor təyin edilir. 1950-ci ilin avqustundan 1964-cü ilin avqustuna qədər həmin məktəbin direktoru vəzifəsində çalışır. Milli düşüncə və maraqların Tapdıq müəllim məxsus hüdudları və ölçüləri onun maarifçilik və ictimai fəaliyyətində nəinki qorunur, yeni bir dərinlik və vüsət də kəsb edir. O, Qəribi Azərbaycanda soydaşlarımızın taleyinə və gələcəyinə bütünlükde milli müstəvidə, hətta global məqyasda həmişə nəzər salır. 1948-ci ilin noyabr ayında İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin Azərbaycanın Xanlar rayonuna deportasiya edilməsi ilə əlaqədar milli məktəblərimizdə yaranmış pedaqoji kadr probleminin həllinin səbəblərini 1956-ci

qəzətinin ən fəal oxucusu olmaqla yanaşı həm də texnikumda qəzətin müxbiri kimi fəaliyyət göstərir. Demək olar ki, "Qızıl şəfəq" qəzeti Tapdıq müəllimi mətbuat aləminə aparan yolda ilk nəcib bələdçi rolu oynamışdır. "Sovet Ermənistani" qəzətinin redaktoru Rəhim Allahverdiyev Tapdıq müəllimin hələ texnikumda təhsil aldığı illərdə yazı-pozu qabiliyyətini görüb onu Allahverdi rayonu üzrə qəzətin xüsusi müxbiri vəzifəsinə təyin etmişdir. Gənc müxbir Tapdıq Novruzov hər gün kəndləri, mis mədənlerini pay-piyada dolaşır əsasən fəhlə əməyi, kolxozun işi haqqında yazır, eləcə də qəzətin xüsusi müxbiri kimi iqtisadi mövzularda məqalələr qəzəte göndərirdi. O, 17 ilə yaxın qəzətin

qiyyətlərin qat-qat artırılmasında "Sovet Ermənistani" qəzətinin köməyi çox olmuşdur. "Sovet Ermənistani" qəzeti xalqımızın gündən-günə artan tələbini heç də tamamıla ödəyə bilmir. Gündəlik məlumatların çoxu qəzet səhifələrində işqalandırılır. Mən qəzətin tirajının artırılmasını və gündəlik olmasına zərurətini irəli sürürəm". Aydınldır ki, qəzətin gündəlik çıxmaması Qəribi Azərbaycanda yaşayan on minlərlə azərbaycanlı təmin etmirdi. Qəzətin gündəlik çıxmaması çox vaxt azərbaycanlı ziyalilərin, hətta müxbirlərin yazılarının dərc olunmasına imkan vermirdi. Tapdıq müəllim erməni şovinizmi əhatəsində hər cür təqib və təzyiqlərə baxmayaraq, milli maraqlarımızın təmin olunması uğrunda öz

ləşən və zənginləşən öz məzmu-nu və öz vüsəti görünür. Tapdıq müəllimin böyüdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya bəxş edən Tapdıq müəllim bu gün də, sonra gələcək nəsillərin həmsöhəbəti olub, sözü-söhbəti bitib-tükənməyən öz məzmu-nu və zənginləşən öz məzmu-nu və öz vüsəti görünür. Tapdıq müəllimin böyüdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya bəxş edən Tapdıq müəllim bu gün də, sonra gələcək nəsillərin həmsöhəbəti olub, sözü-söhbəti bitib-tükənməyən öz məzmu-nu və zənginləşən öz məzmu-nu və öz vüsəti görünür. Tapdıq müəllimin böyüdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya bəxş edən Tapdıq müəllim bu gün də, sonra gələcək nəsillərin həmsöhəbəti olub, sözü-söhbəti bitib-tükənməyən öz məzmu-nu və zənginləşən öz məzmu-nu və öz vüsəti görünür. Tapdıq müəllimin böyüdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya bəxş edən Tapdıq müəllim bu gün də, sonra gələcək nəsillərin həmsöhəbəti olub, sözü-söhbəti bitib-tükənməyən öz məzmu-nu və zənginləşən öz məzmu-nu və öz vüsəti görünür. Tapdıq müəllimin böyüdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya bəxş edən Tapdıq müəllim bu gün də, sonra gələcək nəsillərin həmsöhəbəti olub, sözü-söhbəti bitib-tükənməyən öz məzmu-nu və zənginləşən öz məzmu-nu və öz vüsəti görünür. Tapdıq müəllimin böyüdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya bəxş edən Tapdıq müəllim bu gün də, sonra gələcək nəsillərin həmsöhəbəti olub, sözü-söhbəti bitib-tükənməyən öz məzmu-nu və zənginləşən öz məzmu-nu və öz vüsəti görünür. Tapdıq müəllimin böyüdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya bəxş edən Tapdıq müəllim bu gün də, sonra gələcək nəsillərin həmsöhəbəti olub, sözü-söhbəti bitib-tükənməyən öz məzmu-nu və zənginləşən öz məzmu-nu və öz vüsəti görünür. Tapdıq müəllimin böyüdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya bəxş edən Tapdıq müəllim bu gün də, sonra gələcək nəsillərin həmsöhəbəti olub, sözü-söhbəti bitib-tükənməyən öz məzmu-nu və zənginləşən öz məzmu-nu və öz vüsəti görünür. Tapdıq müəllimin böyüdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya bəxş edən Tapdıq müəllim bu gün də, sonra gələcək nəsillərin həmsöhəbəti olub, sözü-söhbəti bitib-tükənməyən öz məzmu-nu və zənginləşən öz məzmu-nu və öz vüsəti görünür. Tapdıq müəllimin böyüdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya bəxş edən Tapdıq müəllim bu gün də, sonra gələcək nəsillərin həmsöhəbəti olub, sözü-söhbəti bitib-tükənməyən öz məzmu-nu və zənginləşən öz məzmu-nu və öz vüsəti görünür. Tapdıq müəllimin böyüdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya bəxş edən Tapdıq müəllim bu gün də, sonra gələcək nəsillərin həmsöhəbəti olub, sözü-söhbəti bitib-tükənməyən öz məzmu-nu və zənginləşən öz məzmu-nu və öz vüsəti görünür. Tapdıq müəllimin böyüdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya bəxş edən Tapdıq müəllim bu gün də, sonra gələcək nəsillərin həmsöhəbəti olub, sözü-söhbəti bitib-tükənməyən öz məzmu-nu və zənginləşən öz məzmu-nu və öz vüsəti görünür. Tapdıq müəllimin böyüdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya bəxş edən Tapdıq müəllim bu gün də, sonra gələcək nəsillərin həmsöhəbəti olub, sözü-söhbəti bitib-tükənməyən öz məzmu-nu və zənginləşən öz məzmu-nu və öz vüsəti görünür. Tapdıq müəllimin böyüdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya bəxş edən Tapdıq müəllim bu gün də, sonra gələcək nəsillərin həmsöhəbəti olub, sözü-söhbəti bitib-tükənməyən öz məzmu-nu və zənginləşən öz məzmu-nu və öz vüsəti görünür. Tapdıq müəllimin böyüdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya bəxş edən Tapdıq müəllim bu gün də, sonra gələcək nəsillərin həmsöhəbəti olub, sözü-söhbəti bitib-tükənməyən öz məzmu-nu və zənginləşən öz məzmu-nu və öz vüsəti görünür. Tapdıq müəllimin böyüdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya bəxş edən Tapdıq müəllim bu gün də, sonra gələcək nəsillərin həmsöhəbəti olub, sözü-söhbəti bitib-tükənməyən öz məzmu-nu və zənginləşən öz məzmu-nu və öz vüsəti görünür. Tapdıq müəllimin böyüdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya bəxş edən Tapdıq müəllim bu gün də, sonra gələcək nəsillərin həmsöhəbəti olub, sözü-söhbəti bitib-tükənməyən öz məzmu-nu və zənginləşən öz məzmu-nu və öz vüsəti görünür. Tapdıq müəllimin böyüdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya bəxş edən Tapdıq müəllim bu gün də, sonra gələcək nəsillərin həmsöhəbəti olub, sözü-söhbəti bitib-tükənməyən öz məzmu-nu və zənginləşən öz məzmu-nu və öz vüsəti görünür. Tapdıq müəllimin böyüdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya bəxş edən Tapdıq müəllim bu gün də, sonra gələcək nəsillərin həmsöhəbəti olub, sözü-söhbəti bitib-tükənməyən öz məzmu-nu və zənginləşən öz məzmu-nu və öz vüsəti görünür. Tapdıq müəllimin böyüdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya bəxş edən Tapdıq müəllim bu gün də, sonra gələcək nəsillərin həmsöhəbəti olub, sözü-söhbəti bitib-tükənməyən öz məzmu-nu və zənginləşən öz məzmu-nu və öz vüsəti görünür. Tapdıq müəllimin böyüdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya bəxş edən Tapdıq müəllim bu gün də, sonra gələcək nəsillərin həmsöhəbəti olub, sözü-söhbəti bitib-tükənməyən öz məzmu-nu və zənginləşən öz məzmu-nu və öz vüsəti görünür. Tapdıq müəllimin böyüdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya bəxş edən Tapdıq müəllim bu gün də, sonra gələcək nəsillərin həmsöhəbəti olub, sözü-söhbəti bitib-tükənməyən öz məzmu-nu və zənginləşən öz məzmu-nu və öz vüsəti görünür. Tapdıq müəllimin böyüdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya bəxş edən Tapdıq müəllim bu gün də, sonra gələcək nəsillərin həmsöhəbəti olub, sözü-söhbəti bitib-tükənməyən öz məzmu-nu və zənginləşən öz məzmu-nu və öz vüsəti görünür. Tapdıq müəllimin böyüdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya bəxş edən Tapdıq müəllim bu gün də, sonra gələcək nəsillərin həmsöhəbəti olub, sözü-söhbəti bitib-tükənməyən öz məzmu-nu və zənginləşən öz məzmu-nu və öz vüsəti görünür. Tapdıq müəllimin böyüdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya bəxş edən Tapdıq müəllim bu gün də, sonra gələcək nəsillərin həmsöhəbəti olub, sözü-söhbəti bitib-tükənməyən öz məzmu-nu və zənginləşən öz məzmu-nu və öz vüsəti görünür. Tapdıq müəllimin böyüdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya bəxş edən Tapdıq müəllim bu gün də, sonra gələcək nəsillərin həmsöhəbəti olub, sözü-söhbəti bitib-tükənməyən öz məzmu-nu və zənginləşən öz məzmu-nu və öz vüsəti görünür. Tapdıq müəllimin böyüdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya bəxş edən Tapdıq müəllim bu gün də, sonra gələcək nəsillərin həmsöhəbəti olub, sözü-söhbəti bitib-tükənməyən öz məzmu-nu və zənginləşən öz məzmu-nu və öz vüsəti görünür. Tapdıq müəllimin böyüdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya bəxş edən Tapdıq müəllim bu gün də, sonra gələcək nəsillərin həmsöhəbəti olub, sözü-söhbəti bitib-tükənməyən öz məzmu-nu və zənginləşən öz məzmu-nu və öz vüsəti görünür. Tapdıq müəllimin böyüdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya bəxş edən Tapdıq müəllim bu gün də, sonra gələcək nəsillərin həmsöhəbəti olub, sözü-söhbəti bitib-tükənməyən öz məzmu-nu və zənginləşən öz məzmu-nu və öz vüsəti görünür. Tapdıq müəllimin böyüdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya bəxş edən Tapdıq müəllim bu gün də, sonra gələcək nəsillərin həmsöhəbəti olub, sözü-söhbəti bitib-tükənməyən öz məzmu-nu və zənginləşən öz məzmu-nu və öz vüsəti görünür. Tapdıq müəllimin böyüdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya bəxş edən Tapdıq müəllim bu gün də, sonra gələcək nəsillərin həmsöhəbəti olub, sözü-söhbəti bitib-tükənməyən öz məzmu-nu və zənginləşən öz məzmu-nu və öz vüsəti görünür. Tapdıq müəllimin böyüdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya bəxş edən Tapdıq müəllim bu gün də, sonra gələcək nəsillərin həmsöhəbəti olub, sözü-söhbəti bitib-tükənməyən öz məzmu-nu və zənginləşən öz məzmu-nu və öz vüsəti görünür. Tapdıq müəllimin böyüdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya bəxş edən Tapdıq müəllim bu gün də, sonra gələcək nəsillərin həmsöhəbəti olub, sözü-söhbəti bitib-tükənməyən öz məzmu-nu və zənginləşən öz məzmu-nu və öz vüsəti görünür. Tapdıq müəllimin böyüdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya b

# Ermənilərin tarixi Azərbaycan torpaqlarına kütləvi köçü

*Azərbaycan xalqı son 200 il ərzində dəfələrlə soyqırımı və deportasiyalara məruz qalıb, tarixi ərazilərimiz işgal edilib. 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmençay müqavilələri Azərbaycan xalqının parçalanmasına, tarixi torpaqlarının bölünməsinə yol açıb. Xalqımız üçün çox ağır və faciəli günlərin əsasını qoyan bu hadisələr tarixi torpaqlarımızda ermənilərin məskunlaşması ilə yanaşı davam edib. Həvadaların kəməyi ilə ermənilərin çox qisa tarixi dövr ərzində kütləvi surətdə İran və Türkiyədən, on Asiyadan Azərbaycan torpaqlarına köçürülməsi xalqımızın gələcək təleyində silinməz, qanlı izlər buraxıb.*

Bu dövrə Azərbaycanın İravan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan yerli türk müsəlmanlarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz həvadalarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünü yaradılmasına nail olublar. Bu, artıq azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasetinin bünövrəsinin qoyulması idi. Sonrakı illərdə "Böyük Ermənistən" ideyasının ösürü olan erməni millətçiləri Azərbaycan torpaqlarını ələ keçirmək və bu ərazilərdə məskunlaşmaq üçün bütün saxtakarlıqlara əl atmaqdən çəkinməyiblər. Qafqaza köçürülmən ermənilər məskunlaşdıqları ərazilərin tarixini tə-

**1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmençay müqavilələri Azərbaycanı, onun tarixi torpaqlarını parçaladı, xalqımızı iki yerə böldü.**

**Heydər Əliyev**

rif etməklə yanaşı, həmin torpaqlarda yaşayan yerli əhalinin möşətini, mədəni izlərini məhv etmək üçün on riyakar planlara əl atıblar. Professor Mahir Hüseynova bu xüsusda qeyd edir ki, XIX əsrin ilk onilliklərində İran və Türkiyədən Qərbi Azərbaycana (indiki Ermənistana) və Qarabağ köçürülmən ermənilər iki əsr ərzində xalqımıza qarşı məqsədönlü şəkildə soyqırımı siyaseti yerdib, azərbaycanlılar ermənilər tərefindən dünən analoqu olmayan məhrumiyyətlərə, məşəqqətlərə, deportasiylara, qətlamlara, milli faciələrə məruz qalıblar. "Mərhələ-mərhələ gerçəkləşdirilən belə antibəsəri siyaset nəticəsində ermənilər təkcə torpaqlarımızı işgal və zəbt etməklə kifayətlənməmiş, eyni zamanda, dilimizin çoxlu sayıda sözlərinə, folklorumuzu, musiqimizi, tarixi-mədəni abidələrimizi, milli mətbəximizə məxsus qida məhsulları adlarını, toponiymimizi və sairəni özünükülləşdirməyə çalışmışlar"! Yalnız Azərbaycanın müsteqilliyyinə qovuşmasından sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq mümkün olub. Uzun illər güzil saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılıb, təhrif

edilən sənədlər, hadisələr özünün əsl qiymətini alıb. Məhz müstəqillik illərində milli təriximizin bütün problemlərini, o cümlədən azərbaycanlıların başına gətirilmiş faciələrin tarixi köklərini, mərhələlərini və nəticələrini hərəterəflə və obyektiv şəkildə araşdırmaq fundamental əhəmiyyət kəsb edib və bu sahədə üçün geniş imkanlar yaranıb.

Y. Mahmudov, B.Budaqov, V.Arzmanlı, N.Mustafa, C.Bəhramov, T.Mustafazadə, Q.Qeybullayev, K.Şükürov, N.Əhmədli, G.Nəcəfli, İ.Bayramov, Ə.Ələkbərli, A.Paşayev, M.Urud kimi alimlərimizin böyük zəhməti hesabına XIX əsrin əvvəllərində tarixi coğrafiyamızda baş verən hadisələrin kökünü araşdırmaq və müfəssəl mənzərəsini təsvir etmək mümkün olub.

V.Arzmanlı və N.Mustafanın 1998-ci ildə nəşr olunan, XIX əsrin əvvəllerində baş vermiş hadisələrə həsr edilən əsərləri Cənubi Qafqaza ermənilərin köçürülməsi prosesini öyrənmək baxımından baş verən hadisələrin kökünü araşdırmaq və müfəssəl mənzərəsini təsvir etmək mümkün olub.



Leyla Calalova

**ADPU-nun Qərbi Azərbaycan Araşdırma Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru**

nin Rusyanın strateji məqsədlərində irəli gəldiyi xüsusi vurgulanır.

Oxuculara təqdim etdiyimiz bu kitabda məhz tarixi sənədlər əsasında XIX əsrin əvvəllərində başlayaraq baş vermiş hadisələrin, ermənilərin qanunsuz məskunlaşdırma, xalqımızın başına gətirilən soyqırımı və deportasiya siyasetlərinin qanlı izlərini yenidən tarixi təhlilərlə baxımından nezər tutulur.

Qeyd edilməlidir ki, XIX əsrin əvvəllərində və hətta XVIII əsrin sonlarında belə Azərbaycan xanlıqları ərazilərinə bu coğrafiyada izi belə olmayan erməni tayfalarının yerləşdirilməsi cəhdərini görmək mümkündür.

Tarixçilərin ümumi fikrinə görə, ermənilərin Qafqazda müsəlman torpaqla-

rında yerləşdirilməsinə çar I Pyotr vaxtında başlanıb və bu onun Qafqaz planlarınnı əsas tərkib hissələrindən biri idi.

"Bəli ki, I Pyotr aydın şəkildə ermənilərin Azərbaycan torpaqlarında, xüsusilə Bakı ətrafında və Dərbənd şəhərinin mərkəzində yerləşdirilməsinin vacibliyini bildirmişdir. Məqsəd Rusiya İmperiyanın şərq siyasetini və gələcək işgalları həyata keçirmək üçün ermənilərdən daxildə iqtisəşlər və siyasi gərginliklər yaratmaq üçün istifadə etmək id"2.

Bu hədəfə çatmaq üçün I Pyotr 10 noyabr 1724-cü il tarixli fərmani ilə ermənilərin Qafqaza kütəvi köçünü təmin edib. "I Pyotrdan başlayaraq Rusiya hökmədarları ermənilərin Cənubi Qafqaza köçürülməsi siyasetini fəal şəkildə yürütməyə və "erməni amili"ndən istifadə edərək buradan yerli əhalinin - Azərbaycan türkələrinin Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasına çalışırdılar. Çünkü bölgəni daha asanlıqla işgal etmək namə carizm tərəfindən aparılan bütün təbliğat işlərinə, rus çarlarının Azərbaycan xanlıqlarına ünvanlaşdı müraciət və manifestlərə baxmayaraq yerli əhalisi rusların Azərbaycana gəlisiini (əslində işgal cəhdlerini) heç də isti qarşılımadı... I Pyotrdan Cənubi Qafqaza 1722-1723-cü illərdəki yürüşləri nəticəsində İranla bağlılığı 12 sentyabr 1723-cü il tarixli Peterburq müqaviləsinə görə Xəzəryani vilayətlər Rusiyaya tabe edildi.

(Ardı golən sayımızda)

## SƏSSİZ DEPORTASIYA QƏRBI AZƏRBAYCAN-1960-70-Cİ İLLƏR

(Əvvəli ötən sayımızda)

Çox hallarda ermənilər özlərinə qarşı cinayət törədib azərbaycanlılara böhtən atıldılar. 1947-ci ildə Mikoyan rayonunun prokuroru Muradyanın bacısı oğlu Tevosu Düzəndə deyilən sahədə öldürdürlər. Rayonun hüquq-mühafizə orqanları kənddən iki nəfor azərbaycanlı - İdrisi və Əkbəri həbs etdilər. Bütün kənd camaatı ayağa qalxıb hadisənin ermənilər tərəfindən törədildiyini dedilərsə də, nəticəsi olmadı. Həbs edilən iki azərbaycanlının həresinə 3 il iş verdilər. Beləliklə, onlar həbsən qayıdanan sonra kəndi tərk etmək məcburiyyətində qaldılar.

Keçmişdə Horbadığ kəndində ruhani məktəbi olub. Bu məktəb Hacı Eyyavın bir göz oturmağı fəaliyyət göstərib. Müəllim kimi Şəur rayonundan yüksək dini təhsili olan bir şəxs götərilər. Müəllimin əmək haqqını isə valideynlər ödəyirdi. Ələyəz dərəsindən də valideynlər uşaqlarını götərib həmin məktəbdə oxutdurmuşlar.

Sovet hökuməti qurulandan sonra, yeni toxumın 1925-30-cu illərdə ibtidai məktəb açılıb. Məktəb Həsənəli Ağarzayevin otağında yerləşib. İlk müəllim Dərələyəzin Qurtqulaq kəndindən olub. Kiçik yaşı uşaqlara həmin məktəbdə dərs keçiblər. Savadsızlıq ləğv etmək üçün yaşılı adamlara isə evlərdə dərslər keçirilib. 1941-42-ci illərdə ibtidai məktəb 7 illik məktəbə çevrilər. Yedillik məktəb 1967-68-ci ilə qədər fəaliyyət göstərib.

Tarix boyu Horbadığ camaatı maldarlıqla taxılçılıqla meyvəciliyiklə arıcılıqla məşğul olub. Kənddə kolxoz qurulduğandan sonra tütünçülük

daha çox inkisaf edib.

Qeyd etdiyimiz kimi, Salsal qalası Horbadığ kəndinin qəşərində tikilmiş çox əzəmətli bir abidədir. Ələyəz dərəsinə gedən yol Hoşdun kəndindən haçalanır. Sağ tərəfə gedən yol Ələyəz dərəsindəki kəndlərə, sol tərəfə gedən yol isə Horbadığ kəndinə gedir. Hər iki tərəfə gedən yoluñ ortasında hündür dağ yerləşir. Salsal qalası həmin dağın başında təkiliydi.

Qaladan baxanda Həsənəkənd, Hosdun, Ələyəz, Erdəpin və Horbadığ kəndləri ələ bil adəmin ayağının altında qalır. Qala hündür dağın zirvəsinə qonan əzəmətli qartalı xatırladır. Sanki qala həmin kəndlərin keşiyini çəkir. Qalada heç bir erməni nişanəsi yoxdur. Horbadığ kəndi ilə qalanın arası hava yolu ilə 1 km-dən çox olmaz. Salsal qalasından şimala doğru həmin dağın üstündə "Qalaça" deyilən bir tikiyi də var. Həmin Qalaçada da erməni nişanəsi yoxdur.

Horbadığ kəndinin ətrafında iki azərbaycanlı kəndi olub. Onlardan biri təxminən 1 km aşağı Çoşalı dərəsinin başlangıcında Çoşalı kəndi olub. Digəri isə kəndin sağ tərəfində yerləşən "Bağçacıq" deyilən ərazidə olub. Hər iki kəndin adları Zaven Korkodyanın "Sonuncu yüzillikdə (1831-1931) Sovet Ermənistən Azərbaycanlılarının tarixi coğrafiyası" (Bakı 1975) kitabında da Çoşalı və Bağçacıq kəndlərinin adları göstərilmişdir.

Horbadığ kəndində yaşayan azərbaycanlıların tarixən hamısı yerli (yeni Horbadığ) olublar. Ələyəz və Ağkənd dərəsindəki kəndlərlə bu və ya digər formada qohumluq əlaqəsi var.

Horbadığ kəndindən deportasiya olunan azərbaycanlıların ata-babalı uyuyan qəbiristanlığı ermənilər tam dağıdıb yerlə-yeksan

ediblər. Kənddə iki qəbiristanlıq olub. Kəndin giricəyində yolu təmir edən zaman qəbirlər aşkar edilir. Qəbirlərin uzunluğu təxminən 2 metrə qədər idi. Bütün Horbadığ camaati həmin qəbirləri görmək üçün oraya toplasın və ermənilər məcbur edirlər ki, qəbirlərin üstündə örtüsünlər. Həmin yerdən 400-500 metr aşağı tərəfdə isə yoluñ üst tərəfində azərbaycanlıların ikinci qəbiristanlıq var idi. Azərbaycanlılar deportasiya edildikdən sonra erməni daşnaqları buldozerlər qəbiristanlığı dağıdırlar. Dərələyəzdə ermənilər azərbaycanlı kəndlərini dağıdıb xarabalığa çevirirdilər. O cümlədən, Horbadığ kəndini də yer üzündən silmək isteyirdilər, lakin buna nail ola bilmədilər. Horbadığ kəndini yaxınlıqda olan Erdəpin kəndinə birləşdirirler. Horbadığ kəndinin əhatəsində olan bütün torpaqlara sahib olmaq isteyirdilər, kənddə yaşayan azərbaycanlılar buna imkan vermirlər. Kəndlər birləşən vaxtı Erdəpin kəndinin mal qarşısını Horbadığda yaşayan azərbaycanlılar kəndin örüş yerinə qoymurdular. Dəfələrə belə məsələlərə görə münaqişələr, dava-dalaş olurdu. Horbadığın yaylalarında çinqıllıqlar olan yerdə buxanalar var idi. Kənddə yay vaxtı xəstə olunda gedib həmin buxanalarдан buz götürərlər, ona görədə belə bir deyim var idi: "Kəndin aşağı hissəsində qarız yetişir, yuxarı hissəsində isə xəstə üçün buz olur".

Kənddən 5-6 km yuxarı qalxdıqca Alp çəmənlilikləri başlayır, hər daşın altından bulaq qaynayır, yaylaqlarda bitən gül-çiçək xəstə üçün dərman idi. Vaxtı ilə Dəmirtəpədə bəslənən qoyun sürüsünün sorğu Şəkidən, Gəncədən gələrmiş. Çödərələr heyvan almaq üçün Dəmirtəpə sürülərinin sorağına gələrlərmiş. Dəmirtəpənin hündür zirvəsindən baxanda Arpa çayının vadisi, Ağrı dağları və Dərələyəzin çox hissəsi görünür.

Deportasiyadan (1948-53) sonra Horbadığa

qayıdan əhalisi üçün yaşamağa heç bir şərait yaradılmışdır. Tövlə halına salınmış evləri, məktəbi əhalisi yenidən təmir edib özünə şərait qurur. Bir neçə il əziyyət çəkən genç və orta nəsil yenidən kəndi tərk etməyə məcbur olur. Ermənistən rəhbərliyinin azərbaycanlılar qarşı laqeyd münasibəti, heç bir şəraitin yaradılmaması nərazılıq yaradır. Təhsil almaq üçün Bakıya gedən gənclər yenidən kəndə qayitmaq istəmirdilər, cümlə təhsil almalarına baxmayaraq, heç bir işlə təmin olunmurdular. Ermənilər qəsdən ziyanlı azərbaycanlılarla qarşı əvvəlcədən düşünülmüş hazırlı plan üzrə hərəkət edirlər. Beləki, müəllimləri yaşıdıqları ərazidən uzaq kəndlərə göndərirlər. Horbadığ kəndindən olan İsa xəlli 70 km uzağa - Paşalıya göndərilib. 1967-ci ildə Horbadığda artıq Azərbaycan məktəbi yox idi. Şagirdlər ələcəsizliyindən qonşu kəndlərə gedib oxuyurdular. Buna baxmayaraq, yaşılı nəsil kəndi tərk etmək istəmirdilər.

Çox ağır şəraitdə yaşayış 12 azərbaycanlı ailə 1967-ci ilin noyabr ayında Horbadığ kəndini tərk etmək məcburiyyətində qalaraq Azərbaycanın müxtəlif rayonlarına köç etdi. Köç edən ailələrdən 7-si Qax rayonu Turaklı kəndində məskunlaşdırıb və hal-hazırda orada yaşayırlar. Ümumiyyətə, bu kənd əhalisinin əksəri hissəsi Salyanda, bir hissəsi Qax rayonu Turaklı kəndində, Bərdə rayonu Kələntərli kəndində, Şəmkir rayonu Çinarlı qəsəbəsində, bir hissəsi Şərur rayonunda, bir hissəsi də Bakı və Sumqayıt şəhərlərində məskunlaşmışdır.



Möhübbət Məmmədov,  
Qərbi Azərbaycan Araşdırma  
Mərkəzinin mütəxəssisi

Təsisçi və Baş redaktor

**Mahirə Hüseynova**

Baş redaktorun müavini

**Leyla Calalova**

Məsul katib

**Möhübbət Məmmədov**

Redaksiya heyəti:

**Ferrux Rüstəmov**

</div